



Əbulfet MƏDƏTOĞLU
madatoglua@mail.ru

DOĞMA ADAM

Yazıcı-publisist Əlövsət Bəşirlinin 85 yaşına

Bələ bir deyim var: Həyat - səhnədir! Mən bu deyimin kimə məxsus olduğunu indi xatırlamırıam. Amma az qala 10 gına yaxındır ki, tez-tez xatırlayıram bu deyimi. Təbii ki bu da səbəbsiz deyil. Çünkü gözümüz qabağına yaşadığım həyatı gətirirəm, başıma gələnləri xatırlayıram və həmin anda öz-özümə sual verirəm:

- Bütün bunların özündən başqa kiməsə bir dəxli varmı? Kimsə bunan iynə ucu boyda təsirlənibmi? Kimsə buna bir əks-səda veribmi? Və nəhayət, kimsə bunun necə bir yaşam olduğunu hiss edibmi?

Bax bu suallar ayrı-ayrılıqda cavabı ilə birlikdə böyük bir mövzudu, lakin bütünlükdə mənim həyatımı və eyni zamanda da mənim tamaşaçı kimini oturub baxdığım səhnədi. Orda baş verənləri təkrar yaşamaq həm ağırdır, ikiqat acıdır, amma həm də bu gına şükürler üçün bir dayaq nöqtəsidir, güvəncidir. Deməli, bütün bunların da ən maraqlı məqamı məhz avvaldə səsləndirdiyim sualların birləşməsindən bir gerçəklilikdir. Həmin sual da mənim yaşamımın ifadəsini qələmində, sözündə oxucuya çatdırıran bir ağısaqqal dostumun həm bədii, həm də gerçək anlamda yanında olmasınadır. Yəni barəsində indi yazacağım müqəddir qələm sahibi, yazıçı-publisist Əlövsət Bəşirlinin mənim həyatımı ədəbi müstəviyə gətirən "Gecə döyünlən qapılar" sənədli-publisist yazısıdır...

Bu gün ailəvi dost olduğum yazıçı-publisist Əlövsət Bəşirlini avveller mən ancaq imzası ilə tanımıdım. Və təbii ki, bütün tanıdığım imzalar içərisində olan bu imzada bir sanbal var idi, çəki var idi. Oxuyanda hiss edirdim ki, sözün, qələmin sahibi həyatın içində çıxıb bərkə-boşça düşməyin, sözü qəlpə-qəlpə cümləyə çevirməyin bütün qaydalarını bilir və keçib gəlib onlardan. Ona görə də oxuduğum publisist yazıları, məqalələri məndə bir əminlik yaratmışdı. Bu əminlik də Əlövsət Bəşirli imzasının və sözünün gerçəkliliyi ifadə etməsi, fantaziyanın daha çox, yaşılmış həyatın inikası olması idi. Və...

"Ədalət" qəzetində bir yazı yazmışdım özüm haqqında, yaşadıqları barəsində. Orda yazmışdım ki:

Yandı evim-eşiyim,
Yandı divarım-daşım...
İsit, qoyma üşüyüm,
İsit məni, göz yaşım.


Bəli, həmin yazını bu gün adını fəxrələ çəkdiyim, ruhuna dualar oxuduğum görkəmli yazıçımız Nahid Hacızadə oxuyub mənə zəng etdi:

- Mədətoğlu, düş yanına. Və mən də başımı aşağı salıb düşdüm Nəşriyyatın 5-ci mərtəbəsində Nahid müəllimin iş otağına. Onunla üzbaüz bir nəfər oturmuşdu. Çöhrəsi mənə tanış gəldi. Hardasa gördüğümü düşündüm. Nahid müəllim məni həm-söhbətinə təqdim etdi:

Əlövsət, Mədətoğlu həm də yaxşı şairdi. Bəxtiyar Vahabzadə ona çox yüksək qiymət verib, - dedi.

Tanımadığım bir şəxsin yanında bu cür tərif, təbii ki, biraz məni sıxdı.

Amma Əlövsət adı yaddaşımı işiq saldı. Xatırladım Əlövsət Bəşirlini. Bax beləcə başladı bizim üzbaüz tənişliğimiz. Nahid Hacızadə bizim dostluğumuzun özülünü qoysdu. Həmin özül üzərində Bəşirli ailəsi ilə dostluq, bir-birinə ehtiram və etibar boy göstərməyə başladı. Ən vacibi isə həmin ailənin çox incə ruhlu yazarları Dilarə xanım Vəkilova Bəşirli və bir də Aynur xanım Bəşirli artıq mənə yeni yaradıcılıq imkanları üçün bir növü yardımçı oldular. Çünkü Di-



lərə xanımın yazıları barəsində fikirləri, təklif və iradları bir oxucu və redaktor yanaşması idi. Təbii ki, bu da məsuliyyət deməkdir.

Həmin o görüşdən sonra Əlövsət Bəşirlinin "Ədalət" qəzeti ilə canlı ünsiyyəti demək olar hamiya sirayət etdi. İstər operatorumuz Güllər xanım, istər dizaynerimiz Şamxal bəy, istərsə digərləri Əlövsət Bəşirlinin redaksiyamıza gəlişini həmişə açıq üzlə, xoş ovqatla gözlədilər və qarşıladılar. Çünkü Əlövsət Bəşirli redaksiyaya müsbət aura gətirirdi. Onun təməsi, irad və təklifləri, hətta "balarım" deyə müraciəti hamı üçün səmimiyyətin gül çələngi idi. Bir gün də Əlövsət müəllim telefonda mənə dedi ki, Mədətoğlu, yaman kövrəltmiş məni. Bu şeirin çox düşündürür. Deyəsən, nəsə yaranır içimdə. Həmin şeiri təkrar dedi mənə telefonda:

Qayğılı çəkdiyim, dərdli çəkdiyim,
Bu boyda Bakıda dərddi çəkdiyim!
Mənim azadlıqla şərti çəkdiyim -
Cəzanın adını çəkənlər biler!

- Mədətoğlu, nə çəkdiyini, qaçqınlığın, yurdsuzluğun sənəne nə yaşatdıqlarını ürəyimə od sala-sala hopdurursan mənə. Hər şeydən məlumatım var. Erməni azınlığını da, Xocalı faciəsini də, Qaradağlı qətləliyini da bilirəm, mətbuatdan da, efirdən də, tanış-bilişdən də eşidib öyrənmişəm. Amma sən bütün bunları öz yazırlınlı, söhbətlərinlə sanki mənə diqtə edirsin. Elə bil əlimdən tutub məni doğulduğun Tuğ kəndinin məhəllələrində gəzdirirsən. Ermənilərin harda güllə atlığı, harda pusqu qurdugu-nu göstərisən mənə. Artıq bütün bunlar mənim masamın üstündəki vərəqlərdə qeydlərə çevrilib. Yaxın

gündərədə sənə ithaf etdiyim və sənin həyatından bəhs edən "Gecə döyünlən qapılar" sənədli-publisist öcerkimi redaksiyaya təqdim edəcəm.

Bu xəber məni bir anlıq çəsdirdi. Deməyə söz tapmadım. Hiss etdim ki, gözümüz dibində şəhər var. Ürəyimin döyüntüsü də biraz dəyişib. Toparlandım. Sadəcə təşəkkür etməyə söz tapa bildim. İçimdə isə o yazını oxuyacağım günün daha tez gerçəkləşməsi diləyi duaya çevrildi. Çox qisa zamandan sonra redaksiyada hə-

min əlyazmanın ilk oxucusu oldum. Bax onda bir daha Əlövsət Bəşirlinin bir yaradıcı insan olaraq nə qədər böyük diapazonda diqqətciliyi, həssaslığı mənə bəlli oldu. Anladım ki, Əlövsət müəllim mənim yazılırımı oxuyanda, biz birlikdə olanda etdiyim söhbətləri, danışığım xatirələri, döyüş bölgəsində yaşayan doğmalarımla əlaqələrimi, bir sözə, bir nəfərin timsalında bir kədindən, bir elin həyatını özü üçün hər gün söz-söz cümlələrə çevirmiş, qeydlər aparmış. Ona görə də "Gecə döyünlən qapılar" dək yaşı reallığı yazıçı təxəyyülünün məhsulundan daha çox yazıçının reallıqdan götürdüyü mövzunun özüdü. Əlövsət müəllim bir yazıçı kimi həm də

bu əsərində rəssamlıq edib, portret cizgilər çəkib. Mənim həyatımın cizgilərini...

Bu gün 85 yaşı olan Əlövsət Bəşirlinin təkcə yaradıcılığını yox, həm də bir Azərbaycan İNSANI olaraq şəxsi həyatını, əmək fəaliyyətini, dostlarını, demək olar ki, bütünlükə tanımışam, öyrənmişəm. Tutduğu ən yüksək vəzifələrdə belə hamının tanıdığı, sevdilə kimi qalan, dəyişməyən, heç vaxt hansısa bir vəzifədə kimlərə tapşırıq verdiyini və yaxud hesabat tələb etdiyini dilinə gətirməyən Əlövsət müəllim adı həyatda da, müxtəlif məclislərdə də, eyni formada, məzmunda qalan insandır. Bir az da açıq desəm o, heç bir halda dəyişmir, necə var ele də qalır. Mən 85 illik yubiley ilə bağlı içimdə olan müəyyən fikirləri, barəsində eşitdiklərimi və sözün verdiyi imkana söykənib hansısa pafosluslu sözləri, cümlələri bu yazıya gətirə bilərdim, amma Əlövsət müəllimin, eləcə də Dilarə xanımın gözümüz önündə olan sadəliyi, səmimiliyi mənə bu fikirdən daşındırdı. Çünkü səmimiyət və sadəlik yarınlamaq və yaxud pafos sevmir. O, olduğunu kimi görünür və göründüyü kimi də olur. Əlövsət Bəşirlinin bu həyatda dostlarına bağlılığı, ailəsinə güvənci, qələmlə, sözlə yaşaması mənə imkan verdi ki, ikicə cümlə yazım:

- Əlövsət müəllim, Sizi tanımaq, oxumaq və dostunuz olmaq mənim üçün böyük şərəfdir. İstərdim ki, hər zaman telefonunuzdan gələn zəng "Mədətoğlu, hardasan?" - deyib qayğılardan, xəyallardan ayırsın məni. Və mən Sizinlə itirdiklərimizi xatırlaya-xatırlaya sabahkı günlərimizin yaşılarından danışım. 85 yaşınız mübarək, doğma adam!

